

TÜRK XALQLARININ TARİXİ TƏKAMÜLÜNDƏ ƏLİFBA PROBLEMİ (MÜASİR GERÇƏKLİK – TARİXİ HADİSƏLƏRİN NƏTİCƏSİ KİMİ)

Pərviz Kazimi

*BDU, Kitabxanaşünnətliq kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru*

XX əsrin 20-ci illərində Rusiya imperiyasının dağılmış coğrafiyasında yaranan yeni quruluşda mürəkkəb proseslər baş verməyə başlayır. Bu proseslərdən biri də xalqların latin əlifbasına keçməsi idi ki, dünya elmi ədəbiyyatında bunu latinizasiya (latinlaşma) kimi də adlandırırlar. İmparatoryaların dağılmasından sonra müxtəlif coğrafiyalarda baş verən proseslərdən ən az işıqlandırılan problemlərdən biri də latinlaşdırma problemidir. Müasir cəmiyyətin mədəni inkişafında mühüm rol oynamış tarixi latinlaşdırma prosesi bir qlobal kulturoloji hadisədir. Dini, milli və regional qiyamətləndirmə hadisənin həqiqi mahiyyətini ifadə etmir.

Müasir dünyanın latin qrafikası ilə qlobal informasiya məkanına daxil olması insanların latin qrafikasına münasibətini yenidən gündəmə gətirdi. Bir sıra xalqlar milli əlifbanı qorumaq məqsədi ilə iki əlifbali tədrisi təşkil edir, bəzi ölkələr milli əlifbanın konvertasiyası üzərində işləyir. Əlbəttə, rasional düşüncə dünyasının vahid, qlobal əlifbaya kecid prosesinin dönməz olduğunu görür və qəbul edir. Bu tendensiya XXI əsrə əgər texnoloji zərurətdən irəli gəlirsə, XX əsrin 20-ci illərində ideoloji səbəblərdən gündəmə daxil olmuşdu. Xalqların kütləvi şəkildə latin qrafikasına keçməsini mütəxəssislər 20-ci illərdə baş verən proseslə, latinlaşdırma (latinizasiya) ilə əlaqələndirirlər.

Tədqiqatçılar birmənalı cavab verə bilmir ki, bu proses türk xalqlarının vahid əlifbaya keçirilməsi idi, yaxud müsəlman xalqlarının vahid əlifbaya keçirilməsi idi? Yoxsa SSRİ-nin dünya proletariati üçün vahid kommunikasiya vasitəsinin axtarışı idi. Tarixi sənədləri və müxtəlif yanaşmaları təhlil edərək latinlaşdırma prosesinin həqiqi mahiyyətinə cavab verməyə çalışacaqıq.

1929-cu ilin 8 avqustunda SSRİ Xalq Komsisarları Sovetinin Mərkəzi İcraiyyə Komitəsi “SSRİ-nin ərəb yazılı xalqlarının yeni latinlaşdırılmış əlifbası” adlı sərəncam verdi və bununla da bütün mətbuat, nəşriyyatlar və tədris müəssisələri latin əlifbasına rəsmi şəkildə keçməli oldu. 1930-cu ildən başlayaraq Rusiyanın qeyri-müsəlman xalqlarının latin əlifbasına keçməsinə başlanıldı.

1920-1936-ci illər arasında sovetlər birliyində mövcud olan 72 xalqdan 50-si latin qrafikalı əlifbaya keçmişdi. Buraya ərəb əlifbası ilə yazan xalqlar, əlifbası olmayanlarla yanaşı kiril əlifbasını qəbul etmiş xalqlar da daxil idi. 1930-cu ilin sonunda Stalin slavyan xalqlarının latin əlifbasına keçirilməsi layihəsinə dayandırır və artıq 1936-ci ildən başlayaraq xalqların kiril əlifbasına keçməsini tələb edir. Bu proses 1939-cu ildə başa çatdırılır. Diqqəti cəlb edən odur ki, latinlaşmadan kənardə qalan xalqlar kiril əlifbasına keçirilməsi prosesindən də kənardə qalırlar.

Problemə tarixi yanaşma metodu ilə qiymət verəriksə, mədəni təkmülün nümunəvi bir mənzərəsi qarşımıza çıxar. Eləcə də müqayiseli təhlil metodu ilə dövlətlərin və dini qurumların müxtəlif mərhələlərdə əlifbaları ümumxalq əlifbası kimi tətbiq etməsində qarşıya çıxan problemləri də müəyyənləşdirmək mümkündür.

1991-ci ildə, SSRİ dağılıandan sonra beş müstəqil türk dövləti, yəni Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmenistan quruldu. Bunların arasında Azərbaycan, Özbəkistan və Türkmenistan latin əlifbasına keçdi, Qazaxıstan və Qırğızıstanla latin əlifbasına keçid üçün müəyyən zaman təyin etdi. Rusiya Federasiyasında olan Başqırdıstan, Çuvaşıstan, Tatarıstan, Yakutiya, Xakasiya, Tuva kiril əlifbasından istifadə etməyə davam etdirər. Beləliklə, Azərbaycan türk dilləri qrupunda mürəkkəb və ağır tarixi axtarışı bitirərkən latin qrafikası ilə integrasiya yolunu seçdi və bu yol turkdilli xalqların ümumi seçimi kimi qəbul edildi.